

« Təsdiq edirəm »
Tədrisin təşkili və təlimi
texnologiyaları üzrə
prorektor vəzifəsini icra edən:
Z. İ. Məmmədov
dos. Z. İ. Məmmədov

7 Fevral 2025-ci il

Fənn sillabusu

Fakultə: Aqrar və mühəndislik

İxtisas: 050621-Kompyuter mühəndisliyi

Kafedra: Texnologiya və texniki elmlər

I. Fənn haqqında məlumat:

Fənnin adı: Elektronikanın əsasları

Kodu: İPF-B15

Tədris ili: II tədris ili, (2024-2025) Semestr: IV

Tədris yükü: Auditoriya saatı 60 (30 saat mühazirə, 30 saat lab.)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: 215,415

Saat: III gün ü/h saat 14⁰⁵-15⁴⁰, III gün a/h 12²⁰-15⁵⁵ müh., V gün saat 12²⁰-13⁵⁵ lab.

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Dəmirov Asəf Ağacəfər oğlu t.ü.f.d., dosent

Məsləhət saatı: IV gün saat 10¹⁵-11⁵⁰ alt həftə

E-mail ünvanı: asef.demirov@gmail.com

Kafedranın ünvanı: Lənkəran şəhər Fizuli 170 a Tədris korpusu

III. Tövsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. Paolo Aliverti, tərcümə Elgün Həsənov, Hər kəs üçün Elektronika. Bakı, "BOOKZONE"- 2022, 2-ci nəşr, 328 səh.

2. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzi Elektronika. Bakı, 2019. 460 səh.

3. A.M. Paşayev, A.R. Həsənov, İ.Ə. İsgəndərov, F.A. Abdurəhimov. Elektron qurğularının əsasları. Cild I. Elektron qurğularının element bazası. Dərslik, Bakı: MAA, 2014, - 310s.

4. Internet saytlarının materialları.

Əlavə

5. Mürsəliyev O.Q. Radiotexniki qurğuların aktiv elementləri. Bakı. 2006.

IV. Prerekvizitlər: Fənnin tədrisindən əvvəl tələbə informatikanın nəzəri əsaslarını və tərkibi, kompyuterin arxitekturası haqqında məlumatlı olmalıdır.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi:

Fənnin tədrisində əsas məqsəd tələbələrin kompüter sistemlərinin aktiv element bazasını, analoq elementləri əsasında elektron cihaz və qurğularının təyinatını və prinsiplərini, sxemotexniki həlli metodlarının yerinə yetirilməsi qaydalarını öyrətməkdən ibarətdir.

Kompüter sistemlərinin aktiv element bazasının, analoq elementləri əsasında elektron cihaz və qurğularının müasir sxemotexniki həlli metodlarından istifadə olunmaqla qurulması (elektron sxemlərinin sxemotexniki modelləşdirilməsi - EWB- programında istifadə olunmaqla) yüksək keyfiyyətli və etibarlı kompüter strukturlarının həyata keçirilməsinə yönəlmüşdir.

VII. Davamiyyətə verilən tələbələr:

Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə:

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvələrə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfələ
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

X. Təqvim mövzu planı: Mühazire 30 saat, məşğələ 30 saat. Cəmi: 60 saat

Nö	Keçirilen mühazirə, seminar, məşğələ, laboratoriya və serbest mövzuların məzmunu	Saat	Tarix
1	2	3	4
Mühazire mövzuları			
1.	Mövzu № 1. Elektronika haqqında ümumi məlumat. Elektron qurğularının inkişaf mərhələləri. Elektron qurğularının təsnifatı. Sadə lehim aletləri və lehimləmə dəmiri.	2	
2.	Mövzu № 2. Elektron qurğularının elementləri və onların qrafiki işarələnməsi. Birləşmələr. Çeviricilər. Rezistorlar. Kondensatorlar. Müxtəlif elektronik komponentlərin oxunması. Multitesterlə gərginliyin, cərəyan şiddətinin və müqavimətin ölçülməsi.	2	
3.	Mövzu № 3. Elektrovakuum cihazları. Elektron emissiyası. Elektron lampalarının iş prinsipi. Triod və onun xarakteristikaları. Elektron-şúa boruları (EŞB). Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB. Kineskoplar. Ossiloqraf və funksiya generator ilə siqnalların, gərginliklərin və tezliklərin ölçülməsi.	2	
4.	Mövzu № 4. Qaz boşalmalı cihazlar. Qaz boşalmalı cihazların tipləri və onların fərqli xüsusiyyətləri. Om qanunundan istifadə edərək gərginlik, cərəyan şiddəti və müqavimət arasındaki əlaqənin ölçülməsi.	2	
5.	Mövzu № 5. Elektrovakuum cihazlarının markalanması. Elektron – şúa borularının markalanması. İfrat yüksək tezlik diapazonlu elektrovakuum cihazları. İYT diapazonlu xüsusi növ elektron cihazları. Uçuş və əksetdirici klistronları. Maqnetronlar. Qaçan və eks dalğa lampaları. Rezistorun ardıcıl və paralel birləşdirilmiş dövrələrinin ölçülməsi. Multimetrlə Kirxhof qanununun yoxlanması.	2	
6.	Mövzu № 6. Fotoelektron emissiyalı cihazlar. Elektrovakuum fotoelementləri. Fotoelektron vurucular. Multimetrlə superposiziya prinsipinin yoxlanması.	2	
7.	Mövzu № 7. Yarımkeçirici cihazlar və materiallar. Yarımkeçirici cihazlar və onların işarələnməsi sistemləri. Yarımkeçirici diodlar. Yarımkeçirici diodların təsnifatı və işarələnmə sistemi. Stabilitronlar. Tunel diodları. R, L, C SC dövrələri ilə təcrübə.	2	
8.	Mövzu № 8. Varikap. Çevrilmiş diodlar. İnjeksiyalı – uçub keçmə diodları. Şottki diodları. Selvari - uçuş diodları. PN birləşməli/Zener diodunun əməliyyat xarakteristikasının ölçülməsi.	2	
9.	Mövzu № 9. Qann diodları. Yarımkeçirici triodlar (Tranzistorlar). Bipolyar tranzistorların quruluşu. Bipolyar tranzistorların diod modeli və konstruksiyası. Bipolyar	2	

	tranzistorun esas parametrləri və iş rejimləri. Rektifikator dövresi ilə təcrübə.	
10.	Mövzu № 10. Sahe tranzistorları və idarəolunan p-n keçidli sahe tranzistoru. İzole olunmuş rezeli sahe tranzistoru (MDY tranzistor). Gərginliyi stabillaşdırıran dövredə təcrübə.	2
11.	Mövzu № 11. Çoxtebəqeli yarımkənarıcı cihazlar. İnteqral sxemler. İnteqral sxemlərin istehsalı və markalanması. Tranzistorun əməliyyat xarakteristikaları ilə təcrübə.	2
12.	Mövzu № 12. Yarımkənarıcı vericilər. Yarımkənarıcı temperatur veri-ciləri. Varistorlar. Maqnityarımkeçirici cihazlar. Tranzistorun torpaq-lanmış gücləndirici dövresi ilə təcrübə.	2
13.	Mövzu № 13. Yük əlaqəli cihazlar. Güc yarımkənarıcı cihazları. Güc sahe tranzistorları. Rezisi təcrid edilmiş bipolar tranzistor (RTBT). Optoelektron cihazlar. Optoelektron cihazların ümumi xarakteristika-sı və element bazasının müasir veziyəti. T-STT tranzistorun əməliyyat xarakteristikaları ilə təcrübə.	2
14.	Mövzu № 14. Optoelektron şüalanma menbələri. Lüminessensiyalı şüalanma menbələri. Dioddan istifadə etməklə təcrübə siqnal yaratma dövresi.	2
15.	Mövzu № 15. Optronlar, optocütler və optoelektron mikrosxemlər. İndikatorlar. Nanoelektronika elementləri. Nanoelektronika cihazla-rı və onlarda kvant ölçülü strukturların tətbiqi. Tranzistorun güclən-dirmə dövresinin təcrübəsi.	2
	Mühazirə üzrə cəmi	30s
Məşğələ(Seminar) mövzuları		
1.	Mövzu № 1. Elektronika haqqında ümumi məlumat. Elektron qurğularının inkişaf mərhələləri. Elektron qurğularının təsnifikasi. Sadə lehim alətləri və lehimləmə dəmiri.	2
2.	Mövzu № 2. Elektron qurğularının elementləri və onların qrafiki işarələnməsi. Birləşmələr. Çeviricilər. Rezistorlar. Kondensatorlar. Müxtəlif elektronik komponentlərin oxunması. Multitesterlə gərginliyin, cərəyan şiddətinin və müqavimətin ölçüləməsi.	2
3.	Mövzu № 3. Elektrovakuum cihazları. Elektron emissiyası. Elektron lampalarının iş prinsipi. Triod və onun xarakteristikaları. Elektron-şúa boruları (EŞB). Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB. Kineskoplar. Ossiloqraf və funksiya generator ilə siqnalların, gərginliklərin və tezliklərin ölçüləməsi.	2
4.	Mövzu № 4. Qaz boşalmalı cihazlar. Qaz boşalmalı cihazların tipləri və onların fərqli xüsusiyyətləri. Om qanunundan istifadə edərək gərginlik, cərəyan şiddəti və müqavimət arasındakı əlaqənin ölçüləməsi.	2
5.	Mövzu № 5. Elektrovakuum cihazlarının markalanması. Elektron - şúa borularının markalanması. İfrat yüksək tezlik diapazonlu elektrovakuum cihazları. İYT diapazonlu xüsusi növ elektron cihazları. Uçuş və əksetdirici klistronları. Maqnetronlar. Qaçan və eks dalğa lampaları. Rezistorun	2

	ardıcıl ve paralel birleştirilmiş dövrelərinin ölçülmesi. Multimetrle Kirxhof qanununun yoxlanması.	
6.	Mövzu № 6. Fotoelektron emissiyalı cihazlar. Elektrovakuum fotoelementləri. Fotoelektron vurucular. Multimetrle superposiziya principinin yoxlanması.	2
7.	Mövzu № 7. Yarımkeçirici cihazlar ve materiallar. Yarımkeçirici cihazlar ve onların işaretlenməsi sistemleri. Yarımkeçirici diodlar. Yarımkeçirici diodların təsnifatı ve işaretlenmə sistemi. Stabilitronlar. Tunel diodları. R, L, C SC dövreləri ilə təcrübə.	2
8.	Mövzu № 8. Varikap. Çevrilmiş diodlar. İnjeksiyalı – uçub keçme diodları. Şottki diodları. Selvari - uçuş diodları. PN birləşməli/Zener diodonun əməliyyat xarakteristikasının ölçülmesi.	2
9.	Mövzu № 9. Qann diodları. Yarımkeçirici triodlar (Tranzistorlar). Bipolyar tranzistorların quruluşu. Bipolyar tranzistorların diod modeli və konstruksiyası. Bipolyar tranzistorun əsas parametrləri və iş rejimləri. Rektifikator dövrəsi ilə təcrübə.	2
10.	Mövzu № 10. Sahe tranzistorları və idareolunan p-n kecidli sahe tranzistoru. İzole olunmuş rəzəli sahe tranzistoru (MDY tranzistor). Gərginliyi stabillaşdırıren dövrə ilə təcrübə.	2
11.	Mövzu № 11. Çoxtəbəqeli yarımkeçirici cihazlar. İnteqral sxemlər. İnteqral sxemlərin istehsalı və markalanması. Tranzistorun əməliyyat xarakteristikaları ilə təcrübə.	2
12.	Mövzu № 12. Yarımkeçirici vericilər. Yarımkeçirici temperatur veri-ciləri. Varistorlar. Maqntityarımkeçirici cihazlar. Tranzistorun torpaq-lanmış gücləndirici dövrəsi ilə təcrübə.	2
13.	Mövzu № 13. Yük əlaqəli cihazlar. Güc yarımkeçirici cihazları. Güc sahe tranzistorları. Rəzəsi təcrid edilmiş bipolyar tranzistor (RTBT). Optoelektron cihazlar. Optoelektron cihazların ümumi xarakteristiki-kası və element bazasının müasir vəziyyəti. T-STT tranzistorun əməliyyat xarakteristikaları ilə təcrübə.	2
14.	Mövzu № 14. Optoelektron şüalanma mənbələri. Lüminessensiyalı şüalanma mənbələri. Dioddan istifadə etməklə təcrübə siqnal yaratma dövrəsi.	2
15.	Mövzu № 15. Optronlar, optocütlər və optoelektron mikrosxemlər. İndikatorlar. Nanoelektronika elementləri. Nanoelektronika cihazla-rı və onlarda kvant ölçülü strukturların tətbiqi. Tranzistorun güclən-dirmə dövrəsinin təcrübəsi.	2
	Məsgələ üzrə cəmi	30s.
	Fənn üzrə cəmi	60s.

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

" Elektronikanın əsasları " fənninin tədrisi zamanı tələbələrə kompüterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir.

Fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,

- test tapşırıqları,
- referat işleri,
- fərdi tapşırıqlar,
- praktiki məsələlər.

XII. Fənn üzrə telimin nticələri:

Telim nticəsində tələbələrin eldə etməli olduqları təsəvvür, vərdiş və bacarıqları; informasiya menbəyi ilə işin bacarıq və vərdişi; əsas amilin təhlili və ayıra bilməsi; müqayise, ümumləşdirmə və sistemləşdirmə, konkretləşdirmə, sübut və rəddetmə, ziddiyetləri görme bacarığı; təfəkkürlü bacarıq və vərdişlərin formalasdırılmasını bilməlidir.

Fənnin tədrisinin sonunda tələbələr "Elektronikanın əsasları" kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında nəzəri və praktik şəkildə fikirlərini əsaslandırmağı bacarmalıdırılar:

- Çevirici hissələrinin adları və simvolları. Sade məntiq sxeminin növləri
- Elektrik sxemlərinin qurulması və modelləşdirilməsinin öyrənilməsi
- Prinsipial elektrik sxemlərinin işlənməsi üçün işin aparılması qaydası
- Rəqəmli generatorun modelləşdirilməsi

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV Kollekivum sualları.

1. Elektronika haqqında ümumi məlumat.
2. Elektron qurğularının inkişaf mərhələləri.
3. Elektron qurğularının təsnifati.
4. Elektron qurğularının elementləri və onların qrafiki işarələnməsi.
5. Elektrovakuum cihazları. Elektron emissiyası
6. Elektron lampalarının iş prinsipi.
7. Triod və onun xarakteristikaları.
8. Elektron-şüa boruları (EŞB).
9. Elektrostatik idarəli EŞB.
10. Elektromaqnit idarəli EŞB.
11. Kineskoplar.
12. Qaz boşalmalı cihazlar.
13. Qaz boşalmalı cihazların tipləri və onların fərqli xüsusiyyətləri.
14. Elektrovakuum cihazlarının markalanması.
15. Elektron-şüa borularının markalanması.

II Kollokvium sualları

16. Fotoelektron emissiyalı cihazlar.
17. Elektrovakuum fotoelementləri.
18. Fotoelektron vurucular.
19. Yarımkeçirici cihazlar və materiallar.
20. Yarımkeçirici cihazlar və onların işarələnməsi sistəmləri.
21. Yarımkeçirici diodlar.
22. Yarımkeçirici diodların təsnifati və işarələnmə sistemi.
23. Stabilitronlar.
24. Tunel diodları.
25. Varikap. Çevrilmiş diodlar
26. İnjeksiyalı - uçub keçmə diodları. Şottki diodları.
27. Qann diodları.
28. Yarımkeçirici triodlar (Tranzistorlar).
29. Bipolar tranzistorların quruluşu.

30.Bipolar tranzistorların diod modeli və konstruksiyası.

XV. İmtahan sualları

I Blok

1. Elektronika haqqında ümumi məlumat.
2. Elektron qurğularının inkişaf mərhələləri.
3. Elektron qurğularının təsnifatı.
4. Elektron qurğularının elementləri və onların qrafiki işarələnməsi.
5. Elektrovakuum cihazları. Elektron emissiyası
6. Elektron lampalarının iş prinsipli.
7. Triod və onun xarakteristikaları.
8. Elektron-şüa boruları (EŞB).
9. Elektrostatik idarəeli EŞB.
10. Elektromaqnit idarəeli EŞB.

II Blok

11. Kineskoplar.
12. Qaz boşalmalı cihazlar.
13. Qaz boşalmalı cihazların tipləri və onların fərqli xüsusiyyətləri.
14. Elektrovakuum cihazlarının markalanması.
15. Elektron-şüa borularının markalanması.
16. Fotoelektron emissiyalı cihazlar.
17. Elektrovakuum fotoelementləri.
18. Fotoelektron vurucular.
19. Yarımkeçirici cihazlar və materiallar.
20. Yarımkeçirici cihazlar və onların işarələnməsi sistemləri.

III Blok

21. Yarımkeçirici diodlar.
22. Yarımkeçirici diodların təsnifatı və işarələnmə sistemi.
23. Stabilitronlar.
24. Tunel diodları.
25. Varikap. Çevrilmiş diodlar
26. İnjeksiyalı-uçub keçmə diodları. Şottki diodları.
27. Qann diodları.
28. Yarımkeçirici triodlar (Tranzistorlar).
29. Bipolar tranzistorların quruluşu.
30. Bipolar tranzistorların diod modeli və konstruksiyası.

IV Blok

31. Bipolar tranzistorun əsas parametrləri və iş rejimləri.
32. Sahə tranzistorları və idarəolunan p-n kecidli sahə tranzistoru.
33. İzole olunmuş rəzəli sahə tranzistoru (MDY tranzistor).
34. Çoxtəbəqəli yarımkeçirici cihazlar.
35. İnteqral sxemlər.
36. İnteqral sxemlərin istehsalı və markalanması.
37. Yarımkeçirici vericilər.
38. Yarımkeçirici temperatur vericiləri.
39. Varistorlar. Maqnit yarımkeçirici cihazlar.
40. Yük əlaqəli cihazlar. Güc yarımkeçirici cihazları.

V Blok

41. Güc sahə tranzistorları.
42. Rəzəsi təcrid edilmiş bipolar tranzistor (RTBT).
43. Optoelektron cihazlar.

- 44.Optoelektron cihazların ümumi xarakteristikası və element bazasının müasir vəziyyəti.
- 45.Optoelektron şüalanma mənbələri.
- 46.Lüminessensiyalı şüalanma mənbələri.
- 47.Optronlar, optocütler və optoelektron mikrosxemlər.
- 48.İndikatorlar.Nanoelektronika elementləri.
- 49.Nanoelektronika cihazları və onlarda
- 50. Nanoelektronika cihazları və onlarda kvant ölçülü strukturların tətbiqi

"Elektronikanın əsasları" fənninin sillabusu 050631-"Kompyuter mühəndisliyi" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (7 Fevral 2025-ci il, protokol № 06).

Fənn müəllimi:

dosent, A. A. Dəmirov.

Kafedra müdürü:

dosent, R. F. Əliyev